

Azerbaijan Road Signs Vocabulary

Azerbaijan	English
<p style="text-align: center;">Xəbərdarlıq nişanları</p> <p>Şlaqbaumlu dəmir yol keçidi Şlaqbaumsuz dəmir yol keçidi Birxətli dəmir yolu Çoxxətli dəmir yolu Dəmir yol keçidinə yaxınlaşma Tramvay xətti ilə kəsişmə Eyni əhəmiyyətli yolların kəsişməsi Dairəvi hərəkətlə kəsişmə Svetoforla nizamlama Ayrılan körpü Sahilboyuna çıxış Təhlükəli döngə Təhlükəli döngələr Sərt eniş Sərt yoxuş Sürüşkən yol Nahamar yol Çınqıl sıçrayışı Yolun daralması İkitərəfli hərəkət Piyada keçidi Uşaqlar Velosiped zolağı ilə kəsişmə Yol işləri Mal-qara keçidi Vəhşi heyvanlar Daş uçqunu Yandan əsən külək Alçaqdan uçan təyyarələr Tunel Digər təhlükələr Döngənin istiqaməti</p>	<p style="text-align: center;">Warning signs</p> <p>Railroad crossing with a barrier Railway crossing without barrier Single-track railway Multi-track railway Approaching a railroad crossing Intersection with tramway Junction ahead with road of equal importance Roundabout crossing Traffic signalization Swing Bridge Down to embankment Dangerous bend Dangerous bends Steep descent Steep ascent Slippery road Uneven road Loose gravel Narrowing of road Both-way traffic Pedestrian crossing Children Intersection with a bicycle lane Road works Cattle driving Wild animals Falling rocks Crosswind Low flying aircrafts Tunnel Other hazards Direction of turn</p>

Üstünlük nişanları	Priority signs
<p>Baş yol Baş yolun sonu İkinci dərəcəli yolla kəsişmə İkinci dərəcəli yolun bitişməsi Yol verin Dayanmadan keçmək qadağandır Qarşıdan hərəkətin üstünlüyü Qarşıdan hərəkətə nisbətən üstünlük</p>	<p>Main road End of main road Crossroad with minor road Junction with minor road Yield Passing without stopping prohibited Priority to oncoming vehicles Priority over oncoming vehicles</p>
Məcburi hərəkət istiqaməti nişanları	Mandatory signs
<p>Düzünə hərəkət Sağa hərəkət Sola hərəkət Düzünə və ya sağa hərəkət Düzünə və ya sola hərəkət Sağa və ya sola hərəkət Maneəni sağdan keçmə Maneəni soldan keçmə Maneəni sağdan və ya soldan keçmə Dairəvi hərəkət Minik avtomobillərinin hərəkəti Velosiped zolağı Piyada zolağı Minimum sürətin məhdudlaşdırılması Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti</p>	<p>Straight Right turn only Left turn only Straight and Right Turn Straight and Left Turn Right Turn and Left Turn Pass this side. Right Pass this side. Left Pass this side. Either side Roundabout Compulsory motor vehicles Compulsory cycle track Foot path Minimum speed limit End of minimum speed limit Direction of movement of vehicles carrying dangerous goods Direction of movement of vehicles carrying dangerous goods Direction of movement of vehicles carrying dangerous goods</p>

Qadağan nişanları	Prohibitory signs
<p>Giriş qadağandır Hərəkət qadağandır Mexaniki nəqliyyat vasitələrinin hərəkəti qadağandır Yük avtomobillərinin hərəkəti qadağandır</p> <p>Motosikletlərin hərəkəti qadağandır Traktorların hərəkəti qadağandır Qoşqu ilə hərəkət qadağandır</p> <p>At-araba ilə hərəkət qadağandır Velosipedlə hərəkət qadağandır Piyadaların hərəkəti qadağandır Kütlənin məhdudlaşdırılması Oxa düşən ağırlığın məhdudlaşdırılması Hündürlüyün məhdudlaşdırılması Enin məhdudlaşdırılması Uzunluğun məhdudlaşdırılması Minimum ara məsafənin məhdudlaşdırılması Gömrükxana Təhlükə Sağa dönmək qadağandır Sola dönmək qadağandır Geriyə dönmək qadağandır Ötmək qadağandır Ötməyin qadağan edildiyi zonanın qurtaracağı Yük avtomobillərinin ötməsi qadağandır Yük avtomobillərinin ötməsi qadağan edilmiş zonanın qurtaracağı Maksimum sürətin məhdudlaşdırılması Maksimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı Səs signalı vermək qadağandır Dayanmaq qadağandır Durmaq qadağandır Ayın tək günlərində durmaq qadağandır Ayın cüt günlərində durmaq qadağandır Bütün məhdudiyyətlər zonasının qurtaracağı Ehtiyat üçün ayrılmış duracaq yeri Nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun sürətin məhdudlaşdırılması Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır Partlayıcı və tezalısan yükü olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır</p>	<p>No entry Closed to all vehicles in both directions No power-driven vehicles Yük avtomobillərinin hərəkəti qadağandır- No large trucks No motorcycles No entry for power-driven agricultural vehicles No entry for any power-driven vehicles drawing a trailer No entry for animal drawn vehicles No bicycles No pedestrian crossing Weight limit Axle load limit Clearance height limit Clearance width limit Clearance length limit Minimum distance limit Customs Danger No right turn No left turn No U-turns No overtaking End of overtaking restriction No overtaking by lorries End of overtaking restriction for lorries</p> <p>Maximum speed limit End of maximum speed limit</p> <p>No horn No stopping No parking No parking on odd numbered days of the month No parking on even numbered days of the month End of all restrictions Reserved parking place Speed limit by vehicle categories</p> <p>No vehicles carrying dangerous goods</p> <p>No vehicles carrying explosives or flammable goods</p>

Məlumatverici-göstərici nişanlar	Informative signs
Avtomagistral	Motorway
Avtomagistralın qurtaracağı	End of motorway
Avtomobillər üçün yol	Motor-road
Avtomobillər üçün yolun qurtaracağı	End of motor-road
Birtərəfli yol	One-way road
Birtərəfli yolun qurtaracağı	End of one-way road
Birtərəfli hərəkət yoluna çıxış	Entering one-way road
Zolaqlarda hərəkət istiqamətləri	Lane preselection sign
Zolağın başlanğıcı	Beginning of a lane
Zolağın qurtaracağı	End of a lane
Zolaqlarda hərəkət istiqamətləri	Lane preselection sign
Zolaqlarda hərəkət istiqamətləri	Lane preselection sign
Marşrut nəqliyyat vasitələri üçün zolaq	Lane for public transport
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yol	Road with lane for public transport
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış	Entering a road with lane for public transport
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış	Entering a road with lane for public transport
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun qurtaracağı	End of a road with lane for public transport
Geriyə dönmə yeri	Place for U-turn
Geriyə dönmə yerinin zonası	Area for U-turn
Avtobusun və ya trolleybusun dayanacaq yeri	Halting point for bus or trolleybus
Tramvayın dayanacaq yeri	Halting point for tramway
Minik taksilərinin dayanacaq yeri	Taxi rank
Duracaq yeri	Parking area
Piyada keçidi	Pedestrian crossing
Yeraltı piyada keçidi	Underground pedestrian crosswalk
Tövsiyə edilən sürət	Recommended speed
Dalan	Blind alley
İstiqamətlərin ilkin göstəricisi	Advance direction sign
Hərəkət sxemi	Traffic diagram
İstiqamət göstəricisi	Direction sign
Yaşayış məntəqəsinin başlanğıcı	Beginning of a human settlement
Yaşayış məntəqəsinin qurtaracağı	End of a human settlement
Obyektin adı	Object name
Məsafələr göstəricisi	Distance mark
Kilometr göstəricisi	Kilometre indicator
Marşrut nömrəsi	Motorway numbering
Marşrut nömrəsi və istiqaməti	Motorway numbering and direction
Yük avtomobilləri üçün hərəkət istiqaməti	Driving direction for lorries
Kənardankeçmə sxemi	Passage scheme
Stop-xətt	Stop line
Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi	Advance sign to change lanes
Qarşılıqlı hərəkət	Reverse motion
Qarşılıqlı hərəkətin qurtaracağı	End of reverse motion
Qarşılıqlı hərəkət yoluna çıxış	Entering a road with reverse motion
Küçənin istiqaməti	Street direction
Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici niş	Warning or prohibitory signs on a cross-over road